

Gülxani Pənah çoxcəhətli yaradıcılığı ilə həmişə ədəbi mühitin mərkəzindədir. Həm ədəbi-elmi, həm bədii-publisistik əsərləri cəmiyyətin istər tarixinin, istərsə də müasir dövrünün qaranlıq tərəflərinə işq salır. Əsərlərində ciddi sosial problemləri qabardır, çevik düşüncəsi ilə bir çox hallarda ədəbi mühiti istiqamətləndirir. Onun "Anar - 80... şəxsiyyətin tarixi" kitabı yenicə nəşr olunub. Tərtibçi-müəllif hüququ ilə hazırladığı kitaba Gülxani Pənah dövrümüzün tanınmış elm və sənət adamlarının Azərbaycan ziyalığının meyari olmaq haqqını qazanmış böyük sənətkarımız Anar haqqında xatirə-düşüncələrini toplamışdır. Anarın yaradıcılığını kifayət qədər öyrənmış tərtibçi-müəllif kitaba həm də dəyərli bir "Ön söz" yazmışdır (qəzetimizin bu sayında oxucular həmin "Ön söz"lə tanış ola bilər). Kitab bu günlərdə AMEA-nın elmi kitabxanasının böyük salonunda təqdim olundu. Tədbiri akademik İsa Həbibbəyli aparırdı. Anar həm şəxsiyyəti, həm də yaradıcılığı etibarılə bütövlüyü, kamilliyyin rəmzinə çəvrilib. Təqdim olunan kitab Azərbaycan cəmiyyətinin Anara münasibəti kimi də qavranıla bilər. Məhz Gulxani Pənahın belə bir kitabı hazırlamağa haqqı varmı? Düşünürəm ki, bu suala Gülxani Pənahın zəngin həyat və yaradıcılıq yolu aydın cavab verə bilir.

Əli Rza XƏLƏFLİ

## MƏNƏVİ HAQQIN TƏSDİQİ

Şükürova Gülxani (Pənah) Vaqif qızı şair, ədəbiyyatşunas, publisist, 1996-cı ildən Azərbaycan Yazarçılar Birliyinin üzvüdür. 1958-ci ilin iyul ayının 1-də Oğuz rayonun Kərimli kəndində qulluqçu ailəsində anadan olmuşdur. Oğuz rayonunun Kərimli kənd orta məktəbini bitirdikdən sonra. Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, fərqlənmə ilə oranı bitirmişdir (1979-1985).

1974-cü ildən mətbuatda şeir, hekayə, poema və elmi publisist yazılarıla çıxış edir. Şeirləri müxtəlif illərdə çap olunmuş almanaxlara daxil edilmişdir.

Qırxdan çox bədii, elmi, tənqidci, publisist kitablarının müəllifidir. "Göydən ulduzları gözlə dərərdik" (1996), "Yurd yanğısı" (1998), "Oğuz şəhidləri, itkinləri" (2000), "Bura Vətəndir" (2001), «Qarabağ dərdi» (2006), «Dədə Şəmşir harayı» (2006), "Killer" (2009), "Fələk belə qismət yazmaz, Xocalı" (2012), "Bizim sərhədçilər" (2011), "Ümidiñə qəm cilənənlər" (2013), "Tanrıının unutduğu xocalılar" (2014), "Torpaq sənin, Vətən sənin..." (2015), "Bu Vətən dünyanın şah əsəriymiş" (2014), "Kəndim mənim-Anayurdum mənim" (2014) və s. kitablarında toplanan milli vətənpərvərlik ruhunda yazdığı şeirlər, poemalar, hekayələr və dram əsərləri onun istedadlı qələm sahibi olduğunu göstərir.

Gülxani Pənah Bakı Dövlət Universitetinin aspiranturasını bitirmiş və «İlyas Əfəndiyevin yaradıcılığında folklor motivləri» mövzusunda nami-zədlik dissertasiyasını, "Klassik Azərbaycan ədəbiyyatının elmi-nəzəri, tarixi problemlərinin kompleks tədqiqi" mövzusunda doktorluq işi yazmışdır.

XVIII əsrin sonu XX əsrin əvvəllerində yaşayıb-yaratmış Mücim Kərim Vardanının həyat və yara-diciliğini ilk dəfə geniş şəkildə o tədqiq etmiş və «Mücim Kərim Vardanının həyat və yaradıcılığı» monoqrafiyasını yazmışdır.

Eyni zamanda o, folklorşunaslıq və ədəbiyyatşunaslıq sahəsində bir sıra elmi monoqrafiyaların müəllifidir. «Sənətkar və poeziya» (1998), «Fikrət Qocanın yaradıcılıq yolu» (2006), «Yazıcı və folklor» (2007), «Alim, vətəndaş E. Əlibəyazadə-80» (2005), «Fikrət Sadiqin poetikası» (2007),



«Tədqiqatçı alim, folklorşunas Rüstəm Rüstəmzadə» (2007), «Mir Cəlalın elminəzəri görüşləri» (2009), «Sənətkar və zaman» (2011), "Azərbaycan ədəbiyyatında detektiv janr" (2013), "Saz-söz ustadları" (2014), "Söhrab Tahir AzərAzərin lirikası" (2014) və s. elmi monoqrafiyaları nəşr olunmuşdur.

Bir sıra folklorşunasların elmi-ədəbi fəaliyyətini araşdırılmış, üzə çıxarmışdır.



«El ədəbiyyatına dair araşdırmalar» (2006), «Xalq ədəbiyyatının tədqiqinə dair» (2007) kitabları tərtib etmiş, geniş ön söz yazmış və nəşr etdirmişdir.

Ədəbiyyatşunaslıq və ədəbi tənqid sahəsində çoxlu sayıda məqalələri müxtəlif qəzet və jurnallarda dərc edilmişdir. «Ədəbi mühit və müasirlərimiz» II cildlik kitabları vardır. "Xocalı, ay Xocalı", "El bir olsa...", "Sınaq" dram

əsərləri tarixi mövzuda yazılmış dəyərli əsərlərdir. Gülxani Pənah respublikanın ictimai həyatında yaxından iştirak edir, respublika Ziyalı Qadınlar Birliyinin idarə heyətinin üzvü olmuş, Müstəqil Azərbaycan Respublikası ilk qadınlar qurultayına, Yazarçılar Birliyinin qurultaylarına, Müəllimlər qurultaylarına nümayəndə seçilmişdir. Bir çox elmi simpoziumların, kon-fransların iştirakçısıdır.

Təhsilin müasir problemləri ilə bağlı metodik məqalələrlə, bədii-publisistik yazılarıla mətbuatda tez-tez çıxış edir. Respublikada "Təhsilin hümanistləşdirilməsi ili", "Təhsildə keyfiyyət ili" çərçivəsində keçirilən "Pedaqoji mühazirelər" də fəal iştirak etdiyinə, təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı bir sıra əhəmiyyətli ideya və təkliflər irəli sürdüyüne, müasir təlim metodlarının təcrübədə tətbiqinə, bu baxımdan elmi-nəzəri və praktik əhəmiyyətli məruzələrinə və fəaliyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Birinci dərəcəli Diplomuna, Bakı şəhər Baş Təhsil İdarəsinin Diplomuna və bir sıra Fəxri fərمانlara layiq görülmüşdür.

Çoxcəhətli yaradıcılığına görə o, «Qızıl qələm», «Rəsul Rza», «Cəlaləddin Rumi» mükafatlarına, Azərbaycan Müdafiə Nazirliyinin, Sərhəd Qoşunları Komandanlığının və s. fəxri fərmanlarına, birinci dərəcəli diplomlara layiq görülmüşdür. 2017-ci ildə bədii yaradıcılıq və elmi araşdırımlar sahəsində uğurlarına görə Beynəlxalq Mahmud Kaşqarlı medalına, 2019-cu ildə İsmayııl Şixli adına mükafata layiq görüllər.

Əsərləri ölkə daxilində, türk, rus, fars, ingilis, alman və s. dillərdində nəşr olunub.

Respublikanın ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edir. Azərbaycan Yazarçılar Birliyinin Qadınlar Şurasının sədridir. 2004-cü ildən «İskit» Beynəlxalq İctimai Birliyinin prezidenti, «İskit» jurnalının baş redaktorudur.